

Amos

Amos pəyoyəmbərning bexarətliri

¹ Uzziya Yəhūdaçqa, Yoaxning oqlı Yəroboam Israiloqa padixah bolqan wakitlarda, yər təwrəxtin ikki yil ilgiri, Təkoadiki qarwiqilar arisidiki Amosning Israil toqruluk eytən səzliri: — □ ■

² U: «Pərwərdigar Zion teoqidin hərkirəydu,
Yerusalemdin awazini կoyuwetidu;
Padiqılarning otlaqları matəm tutidu,
Karməl qoqqisi զazanglixidu» — dedi. □ ■

*Hudanıng Israiloqa koxna կowmlar üstidin həkümi *** Suriya həkəkidiə*

³ Pərwərdigar mundak dəydu: —
«Dəməxkning üq gunahı, bərhək tət
gunahı üçün, uningoşa qüxidiqan jazani
yandurmaymən,

□ **1:1 «Amosning Israil toqruluk eytən səzliri»** — adattə bu kitabta «Israil» Israillning «ximaliy padixahlılığı»ni kərsitudu. Amos Yəhudanıng Təkoə yezisidin bolqını bilən yətküzidioqan bexarətlirining kəpinqisi «ximaliy padixahlılık» toqruluktur. ■ **1:1 Zək. 14:5 □ 1:2 «Pərwərdigar Zion teoqidin hərkirəydu, Yerusalemdin awazini կoyuwetidu»** — bu bexarət yər təwrəxni kərsətsə kerək. «Karməl» bolsa Israilda həl-yeqin əng kəp bolidioqan jay; u «զazanglaxkan» bolsa, baxqa jaylar tehimu xundak bolatti. ■ **1:2 Yər. 25:30; Yo. 3:16**

Qünki ular Gileadtikilərni təmür tırnılık sərəmlər bilən sokşanidi; □

4 Kundakla Hazaəlning eygə bir ot əwətimən, U Bən-Hədadning ordilirini yutuwalidu. □

5 Dəməxk dərwazisidiki təmür baldaknı sunduriwetimən, Awən jilojisida turələqini, Bəyt-Edəndə xəhanə həsisini tutkuqını üzüp taxlaymən; Suriyəning həlkı əsirgə qüxüp kiroqa elip ketilidu, — dəydu Pərwərdigar. □ ■

Filistiya həkkidə

6 Pərwərdigar mundak dəydu: —

«Gaza xəhərinin üq gunahı, bərhək tət gunahı üçün, uning oqla qüxicidən jazani yandurmayımən,

Qünki ular Edomoqa tapxurup berixkə, barlıq tutkunlarnı əsir kılıp elip kətti. □ ■

□ **1:3 «ular (Suriyəliklər) Gileadtikilərni təmür tırnılık sərəmlər bilən sokşanidi»** — «2Pad.» 10:32-33, 13:3-5-ayəttə Gileadtikilərning Suriyə təripidin tartқan azab-oğubətləri hatırlıengən; muxu ayəttə tiloqa elinoqını xu bozək қilinixni kərsətsə kerək. □ **1:4 «Hazaəl»** — Dəməxk padixağı bolup, «Bən-Hədad» uning oqlı idi. □ **1:5 «Awən jilojisida turələq»** — baxqa birhil tərjimisi «Rəzillik jilojisida turələq» — demək, yəni Dəməxkning padixağını ipadıləydi.

«Suriyəning həlkı əsirgə qüxüp kiroqa elip ketilidu» — «Kir» Mesopotamiyə (həzirki iraq)diki bir yurt. Suriyəliklər əslidə xu jaydin qıqşanidi (9:7-ayətni kerüng). ■ **1:5 2Pad. 16:9; Yəx. 17:1-11; Yər. 49:23-27** □ **1:6 «Qünki ular Edomoqa tapxurup berixkə, barlıq tutkunlarnı əsir kılıp elip kətti»** — «tutkunlar» Israildin yaki Yəhudadın tutkun əsliqən bir türküm kixilər bolsa kerək. Қarioqanda Gazanıng (yəni Filistiyənin) məksəti Israillardın eç elix idi. ■ **1:6 2Tar. 21:16, 17; 28:18**

7 Həm Mən Gazanıng sepilioqa ot əwətimən,
U uning ordilirini yutuwalidu;
8 Mən Axdodta turqısqını, Axkelonda xahənə
ħasını tutkuqını üzüp taxlaymən,
Əkron xəhīrigə karxi kol kətürimən;
Filistiylərning կalduki yokılıdu, — dəydu Rəb
Pərwərdigar.

Tur xəhiri həkķidə

9 Pərwərdigar mundak dəydu: —
«Turning üq gunahı, bərhək tət gunahı üçün,
uningoqa qüxidioqan jazani yandurmaymən,
Qunki ular barlıq tutkuunlarnı Edomoşa tapxu-
ruwətti,
Xundaqla kərindaxlıq əhdisini esigə almidi.□
10 Həm Mən Turning sepilioqa ot əwətimən,
Ot uning ordilirini yutuwalidu.

Edom həkķidə

11 Pərwərdigar mundak dəydu: —
«Edomning üq gunahı, bərhək tət gunahı üçün,
uningoqa qüxidioqan jazani yandurmaymən,
Qunki u barlıq rəhİM-xərpətni taxliwetip,
Kılıq bilən əz kərindixini қoşlıqan;
U yiriloqudək əqəzəptə bolup,

□ **1:9 «Qunki ular barlıq tutkuunlarnı Edomoşa tapxu-
ruwətti, xundaqla kərindaxlıq əhdisini esigə almidi»** —
bu «tutkuunlar» bəlkim yənə Israildin kəlgən boluxı mumkin.
«Əhdə» — Sulayman padixaһ əslı Turning padixaһı bilən əhdə
tüzgənidi. Bırak tutkuunlarning nədin kelixi, Turning kim
bilən əhdə tüzgənlikli anqə muhım əməs; muhimi, Huda ularnı
wədisidə turmaslıqtək wijdansızlıq üçün jazalaydu.

Dərələziptə bolğan һalitini həmixə saklaydu; □
12 Həm Mən Teman xəhīrigə ot əwətimən,
 Ot Bozrahning ordilirini yutuwalidu».

Ammoniylar həkķidə

13 Pərwərdigar mundak dəydu: —
 «Ammonning üq gunahı, bərhək tət
 gunahı üçün, uningoşa qüxidiqan jazani
 yandurmaymən,
 Qünki ular qegrimizni kengəytimiz dəp,
 Gileadtiki һamilidar ayallarning қorsaklırını
 yeriwətti. □
14 Həm Mən Rabbahning sepilioşa ot yakımən,
 Jəng künidə kiya-qiyalar iqidə,
 Kara kuyunning künidə қattık boran iqidə,
 Ot uning ordilirini yutuwalidu;
15 Həm ularning padixahı əsirgə qüxitu,
 — U əmirliri bilən billə əsirgə qüxitu, — dəydu
 Pərwərdigar.

2

Moab həkķidə

- **1:11 «U yiriloqudək oqəzəptə bolup,...»** — baxqa birhil tərjimisi: «U oqəzəp bilən həmixə adamlərni yırtıwetip,...».
- **1:13 «Qünki u qegrimizni kengəytimiz dəp, Gileadtiki һamilidar ayallarning қorsaklırını yeriwətti»** — ular Gileadta turuwatkan baxkılarnimu eltürgən, əlwəttə. Bırak ularning bu ajayib rəhimsizlikning məksiti, ularoşa կayturma zərbə bərgüdək həq adam, hətta bowaqlarningmu կalmasılığı üçün idi. Babilning padixahı Nebokadnəsar miladiyədin ilgiriki 582-yili Rabbah xəhīrini wəyran kiliwətti.

- 1** Pərwərdigar mundak dəydu:
 —«Moabning üq gunahı, bərhək tət
 gunahı üqün, uningoşa qüxidiqlan jazani
 yandurmaymən,
 Qünkü u Edomning padixahının ustihanlirini
 kəydürüp hək kiliwətti.
- 2** Həm Mən Moab üstigə ot əwətimən,
 Ot Keriotning ordilirini yutuwalidu;
 Wə Moab quşan-sürənlər bilən, kiya-qiyalar
 bilən, kanay sadasi bilən əlidu.
- 3** Wə Mən ularning həkimini arisidin üzüp
 taxlaymən,
 Uning əmirlirini uning bilən billə
 əltürüwetimən, — dəydu Pərwərdigar.

Yəhuda həkkiđə

- 4** Pərwərdigar mundak dəydu: —
 «Yəhudanıng üq gunahı, bərhək tət
 gunahı üqün, uningoşa qüxidiqlan jazani
 yandurmaymən,
 Qünkü ular Pərwərdigarning Təwrat-kanunini
 kəmsitti,
 Uningdiki bəlgilimilərgə əməl kilmidi;
 Ularning sahtılıkları əzlirini adaxturup köydi;
 ularning ata-bowilirimə bularoşa əgixip
 mangóqanidi.□
- 5** Həm Mən Yəhuda üstigə ot əwətimən,
 Ot Yerusalemning ordilirini yutuwalidu.

□ **2:4 «Ularning sahtılıkları əzlirini adaxturup köydi»**
 — «sahtılıkları» keyinkı gəplərgə қarioqanda, ularning yasiqan
 butlirini kərsitidu.

Israel həkkidə

6 Pərvərdigar mundak dəydu: —
 Israilning üq gunahı, bərəkət tət gunahı üçün,
 uni jazasidin қayturmaymən,
 Qünki ular həkəaniylarnı kümüxkə setiwətti,
 Yoksul adəmni bir jüp qorukqa setiwətti;
7 Ular namratlarning bexidiki qang-topilirini box
 қoyuwətməydu,
 Ajiz məminlərning nesiwisini қayriwalidu;
 Ata-bala ikkisi Mening mukəddəs namimni
 buloqap, ohxax bir kızning yenioqa təng baridu.□
8 Ular *kızlarnı* həmmə қurbangahning yenioqa
 elip berip,
 Kərzgə rənigə қoyqan kiyim-keqəklər üstidə
 ular bilən yatidu;
 Ular əz ilahining əyidə jərimanə bilən aloqan
 xarabni iqməktə.□

□ **2:7 «Ata-bala ikkisi Mening mukəddəs namimni buloqap, ohxax bir kızning yenioqa təng baridu»** — bu ix pañixiwazlıq bolupla կalmay, yənə ularning butioqa, yəni «Baal»qa birhil qoñunux pañiliyi hesablinatti. □ **2:8 «Ular kızlarnı həmmə қurbangahning yenioqa elip berip, kərzgə rənigə қoyqan kiyim-keqəklər üstidə ular bilən yatidu; ular əz ilahining əyidə jərimanə bilən aloqan xarabni iqməktə»** — bu jümlidə Amos ularning, bolupmu baylarning tət gunahını kərsitudu: — (1) ularning (butlaroqa atap beqixlioqan) kəp қurbanlıkları bar idi; (2) ular Musa pəyoqəmbərgə qüxürülgən mukəddəs қanunqa hilalıq kılıp, əzlirigə kərzdar bołoqan namratlardın kiyim-keqəklirini tartıwalidu («Mis.» 22:26, «Kan.» 24:12-17ni kərung); (3) ular buthanılları selip, butlarnı əzlirining Hudasi dəp etirap kılıqan; (4) ular haram yolda həkətin jərimanə alidu — u gunahlar bəlkim 6-ayəttə eytilqan «üq gunahı, tət gunahı»ni enik toluklap kərsitip berixi mumkin.

9 Biraқ Мән Amoriylarni ularning aldidin һалак қілқанмән,
Amoriylar kедір дәриhidәк egiz, dub дәrihidәk күqlük болған bolsimu,
Мән üstidin uning mewisini, astidin yiltizlirini һалак қildim.■

10 Ҳәм Amoriylarning zeminini igilixinglar üçün,
Silərni Misir zeminidin elip qikip,
Kırık yil qel-bayawanda yetəklidim.□ ■

11 Silərning oqulliringlardin bəzilirini pəyəqəmbər boluxka,
Yigitliringlardin bəzilirini «Nazariy» boluxka turoquzdu.

Xundak əməsmu, i Israil balılıri? — dəydu Pərwərdigar.□

12 Biraқ silər Nazariylaroqa xarab iqküzdunglar, Ҳәм pəyəqəmbərlərgə: «pəyəqəmbərlik kilmanglar» — dəp buyrudunglar.■

13 Mana, Mәn silərni basımən,
Huddi liк ənqə besiloqan һarwa yərni baskandək, silərni besip turımən;

14 Ҳәм qapkurlarningmu қақар yoli yokaydu,

■ **2:9** Qel. 21:24; Kan. 2:31; Yə. 24:8 □ **2:10**

«**Silərni ... kırık yil ... yetəklidim**» — «Misirdin qikqx» wə «Qel-bayawandıki səpər» boyiqə ular qel-bayawanda kəp ketim Hudaqa itaetsizlik, asiylikmu қіlqan. Hudaning xu künlərdə ularnı taxliwətmigənlikı uning mehri-xəpkitigə intayın zor ispat bərdi wə beridu. ■ **2:10** Mis. 12:51 □ **2:11**

«**Nazariy**» — bu adəmlər alahidə yol bilən (jümlidin xarab iqməy, qaqlırını qüxürməy) wakitlik yaki əmürwayət əzini Hudaqa atap beqixliqan. Xunga ularning yürüx-turuxliri həkələrgə bakıy dunyani əslitip turatti («Qel.» 6-babni körüng).

■ **2:12** Am. 7:12, 13

Palwan өз күqини ixlitəlməydu,
Zəbərdəs batur өз jenini qutkuzalmaydu.

15 Okyani tutkuqi tik turalmaydu;

Yəltapan қaqalmaydu,
Atka mingüqi өз jenini qutkuzalmaydu.

16 Palwanlar arisidiki əng jigərlik baturmu
xu künidə yalingaq ķeqip ketidu, — dəydu
Pərwərdigar.

3

Hərbir ixning səwəbi bardur

1 Pərwərdigar silərni əyibləp eytən bu söz-
kalamni anglangılar, i Israil balılırı,

Yəni Mən Misir zeminidin elip qıkarqan bu
pütkül jəmət: —

2 «Yər yüzidiki barlıq jəmətlər arisidin pəkət
silərni tonup kəldim;
Xunga üstünglaroqa barlıq ķebihlikliringlarning
jazasını qüxürimən». □

Hitab həm muhakimə

3 İkki kixi bir niyəttə bolmisa, կandaqmu billə
mangalisun?

4 Oljisi yok xır ormanda hərkirəmdu?

□ **3:2** «Yər yüzidiki barlıq jəmətlər arisidin pəkət
silərni tonup kəldim; xunga üstünglaroqa barlıq
ķebihlikliringlarning jazasını qüxürimən» — demək,
Huda insanlaroqa ata ķiloqan alahidə imtiyazlarning hərbiri
əzığə has alahidə jawabkarlığını əzi bilən billə elip kelidu.

Arslan həqnemini almiqan bolsa uwisida hıwlamdu? □

5 Tuzakta yəmqük bolmisa kux yərgə yikilamdu?

Aloqudək nərsə bolmisa, kismak yərdin etilip qılıcamdu?

6 Xəhərdə agah kaniyi qelinsa, həlk korkmamdu?

Pərwərdigar kilmioqan bolsa, xəhərgə yamanlıq qüxəmdü? ■

7 Rəb Pərwərdigar Əz kulliri bolqan pəyələmbərlərgə awwal axkarilimay turup,

U həq ix kilmaydu. □

8 Xir hərkirigən tursa, kim korkmaydu?

Rəb Pərwərdigar səz kılqanda, kim *Uning*

□ **3:4 «Oljisi yok xır ormando hərkirəmdü? Arslan həqnemini almiqan bolsa uwisida hıwlamdu?»** — xirlar ikki əhwalda hərkirədydu. (1) nixan kılqan owni korkitip қozuktək katurup կoyux üçün; (2) ow-oljini aloqandin keyin baxka yirtküq haywanlarqa: «Bu meningki, uningoja qekılma» dəp agahlaşdırıcı üçün. Bizningqə muxu yerdə bəlkim birinqi mumkingilikni bildüridi (8-ayətni körüng). Həqbolmioqanda Israiloqa «ahirkı dəkikə», yəni towa kılıxka əng ahirkı pursət kəldi; towa kilmisanglar Pərwərdigar xirdək silərni Əz owi kılıdu, degənlik bolsa kerək. ■ **3:6** Yəx. 45:7; Yio. 3:37, 38 □ **3:7 «Rəb Pərwərdigar Əz kulliri bolqan pəyələmbərlərgə awwal axkarilimay turup, U həq ix kilmaydu»** — bu ayət Hudanıng kılqan barlıq ixliridiki intayın mühim bir prinsipni kərsitudu. Baxkıqə ipadilisək: — «Rəb Pərwərdigar kilmakçı bolqan ixlirida, Əz kulliri bolqan pəyələmbərlərgə aldi bilən bexarət bərməy կalmaydu».

bexaritini yətküzməy turalaydu?□

*Huda Israelni körxaydiqan düxmən bolup
kaldi «U burulupla ularning düxmini boldi»
{3:9-4:16}}*

⁹ Axdodtiki kəl'ə-ordilarda,
Xundakla Misirdiki kəl'ə-ordilarda elan kılıp: —
«Samariyə taqlırı üstidə yiçilinglar,
Uning otturisidiki zor kiykas-sürənlərni,
Uning iqidiki jəbir-zulumlarnı kərüp bekinqlar»
— dənglər.□

¹⁰ — Ular hək ix kilişni bilməydu — dəydu
Pərwərdigar,

□ 3:8 «Xir hərkirigən tursa, kim körkməydu? Rəb Pərwərdigar sez kılqanda, kim Uning bexaritini yətküzməy turalaydu?» — bu jümligə қarioqanda «xir» tehi owni tutmioğan ohxaydu — Towa kilişkə azrakla wakit qaldı (4-ayətni qaya kerüng). □ 3:9 «Axdodtiki kəl'ə-ordilarda ... elan kılıp: — «Samariyə taqlırı üstidə yiçilinglar, uning otturisidiki zor kiykas-sürənlərni, uning iqidiki jəbir-zulumlarnı kərüp bekinqlar» — bu sez bəlkim uni angliqan Samariyədiki həkümədarlarqa həm baylarqa bək eçir kəlgən boluxi mumkin. Huda qandağmu Axdodtiki «butpərəs, kapır» Filistylərni (həm Misirlıqları) muxu həkümədlərlarning Əz puşralırıqə kılqan jəbir-zulumlarını kərükə, yurtning kətürgən dad-pəryadlırını anglaxkə təklip kilsun? «Kiykas-sürənlər» bolsa ikki bislik sez — (1) yurting dad-pəryadlırını; (2) körxiwalıqan düxmənlərdin körkəx tüpəylidin kətürülgən kiykas-sürənlərni bildürudu (11-ayətni kerüng).

— Ular ordilirioqa zulum-zorawanlik bilen tartiwalqanlirini hem oljilarni juqlioluqilar! □

11 Xunga Pərwərdigar mundaq dəydu: — «Mana bir yaw! U zeminni қorxiwaldi!
U mudapiəngni elip taxlaydu,
Kəl'ə-ordiliring bulang-talang klinidu.

12 Pərwərdigar mundaq dəydu: — Padiqi xirning aozzidin koyning ikki putini yaki қulikining bir parqisini kutkuzup aloqandək,
Samariyidə olturoqan Israillarmu xundak kutkuzulidu,
— Xəhərdə pəkət kariwatning bir burjiki,
Diwandiki bir parqə Dəməxk libasila қalidu! □

13 — Anglanglar, Yakupning jəmətidə guwahlıq beringlar,
— dəydu Rəb Pərwərdigar, samawi қoxunlarning Sərdari bolovan Huda, □
14 — Mən Israelning asiyliklirini eż bexiqa qüxürgən künidə,

□ **3:10 «Ular ordilirioqa zulum-zorawanlik bilen tartiwalqanlirini hem oljilarni juqlioluqilar!»** — bu bəlkim ikki bislik səz bolup: — (1) həkumdarlar həklərni bozək kılıx arkılıq əzlirigə olja toploqan; (2) ular xundaq kıləqanlığının, bu buliwalqan һaram oljisi ahirida eż bexiqa düxmənlərinin zulumları, bulangqılıkları bolup qüxitdu. □ **3:12 «Samariyidə olturoqan Israillarmu xundak kutkuzulidu, — xəhərdə pəkət kariwatning bir burjiki, diwandiki bir parqə Dəməxk libasila қalidu!»** — muxu ayətning ikkinqi kismining tərjimiliri hərhil, biraq omumiy mənisi bir-birigə yekin kelidu. Samariyədikilərning ongda yetip əyx-ixrətlik turmuxida ixlətkən buyumliridin nahayiti az bir kismi kəlip қalidu. □ **3:13 «Anglanglar, Yakupning jəmətidə guwahlıq beringlar,...»** — bu Hudanıq ھelikى tehiqə «butpərəs, kapır» bolovan Ax-dodtikilərgə kıləqan səzi.

Bəyt-Əl xəhərinining կurbangahlırinimu jazalaymən;

Курбangaһning burjəkliridiki münggüzlər kesiwetilip yərgə qüxürülidu. □

15 Mən «Kixlik Saray» wə «Yazlik Saray»ni birakla uruwetimən;

Pil qixi əylərmə yokılıp ketidu,

Kəpligən əylər tügenixidu, — dəydu Pərwərdigar. □

4

*Samariyədiki ayallar oqa wə pütkül aħaliga
boloqan agaħlar*

1 I Baxandiki inəklər,
Samariyə teoġida turup, namratlarni
harlawatkañ, miskinlərni eziwatkañlar,
Hojiliriqə: «Xarabni elip kelinglar, biz iqimiz»
dəydiqanlar,

□ **3:14 «Bəyt-Əl xəhərinining կurbangahlırinimu jazalaymən; կurbangahning burjəkliridiki münggüzlər kesiwetilip yərgə qüxürülidu»** — bexarəttin 150 yıl ilgiri «Yəroboam I», Israel (ximaliy padixaħħil)ning tunji padixaħi Bəyt-Əl xəhəridə bir kalisman butni yasap, uni «Pərwərdigar Hudayimiz» dəp atap, uning aldioqa bir կurbanlıq supisini (կurbangah) yasioqan. Amosning səzигə қarioqanda bu կurbangahning yenoqa heli kəp կurbangahlar қoxup selinoqan. Կurbangahning hər tət burjikigə bir münggüz bekitilgən.

□ **3:15 «Mən «Kixlik Saray» wə «Yazlik Saray»ni birakla uruwetimən»** — «kixlik saray», «yazlik saray» padixaħ dəm alidioqan jaylar bolsa kerək. «Kəpligən əylər» — қarioqanda kəpligən adəmlər kəmbəqəl bolup makansız қaloqan. Xu waktılarda, baylar kəp əylərni saloqan.

Bu səzni anglanglar: —□

2 Rəb Pərwərdigar Əz pak-mukəddəsliki bilən kəsəm iqkənki,

Mana, bexinglaroqa xundak künlər qüxicuki,
U silərni ilməklər bilən,

Nəslinglarnı qanggaklar bilən elip ketidu. □

3 Həm silər *ayallar* hərbiringlar sepilning xo-

raliridin kisilip etüp,

Udul mengip tikiwetisilər;

Wə silər Əharmon tərəpkə qərütətilisilər, —
dəydu Pərwərdigar. □

4 Əmdi Bəyt-Əlgə kelinglar, asiylik kilinglar!

Gilgaldimu asiylikni kəpəytinglar!

Ətigəndə қurbanlıkliringlarnı,

Hər üçinqi künü silərning «ondin bir» ülüx
əxriliringlarnı elip kelinglar, □ ■

5 «Təxəkkür қurbanlığı»ni hemirturuq bilən
billə kəydürüngələr —

□ **4:1 «Baxandiki inəklər»** — bu «inəklər» Samariyədiki baylarning kız-ayallırını kərsitidü. Baxan bolsa semiz, saqlam kalılıri bilən dangçı qıkkən rayon. □ **4:2 «Mana, bex-**

inglaroqa xundak künlər qüxicuki, U silərni ilməklər bilən, nəslinglarnı qanggaklar bilən elip ketidu» — Samariyə həlkə ahirida Asuriyə padixahıqa əsirgə qüxicü; Asuriyə padixahının əsirlərning kalpukliridin ilməknı etküzüp ularnı yetəkləydiqan rəhimsiz aditi bar idi. □ **4:3 «Wə silər**

Əharmon tərəpkə qərütətilisilər» — «Əharmon» bizgə hazır naməlum bir xəhər. □ **4:4 «Əmdi Bəyt-Əlgə kelinglar, asiylik kilinglar! Gilgaldimu asiylikni kəpəytinglar!»**

— Beyt-Əl wə Gilgal (xundakla ximaliy tərəptə «Dan» xəhiri, jənubiy tərəptə Bəər-Xeba xəhiri) həlkələr kəp ziyanət kılıdiqan but tawapgağı idı. ■ **4:4 Hox. 12:12**

Silər «halis kurbanlıqlar»ınglarnı jakarlap mah-tinip yürünglər;

Qünki bundak əkilixkə amraksilər, i Israillar! — dəydu Rəb Pərwərdigar. □ ■

6 «Mən həmmə xəhərliringlarda «qixning pakizlikı»ni qüxtürdüm,

Həmmə yeringlarda silərni ax-nanqa bolğan hajətmən қildim;

Birak silər yənilə yeniməq կaytmidinglər, — dəydu Pərwərdigar; □

7 Həsulqa üç ayla қalğan bolsimu, silərdin yaməurni tartiwelip bərmidim;

Bir xəhər üstigə yamoqur yaqdurdum,

Yənə bir xəhərgə yaqdurmidi;

Bir parqə yər üstigə yamoqur yaqdı;

Yənə bir parqə yər yamoqursız қaojirap қaldi;

8 Xuning bilən ikki, üç xəhərning *pukraliri* su tiləp baxka bir xəhərgə ələngxip bardı,

□ **4:5 «Təxəkkür kurbanlığı»ni hemirturuq bilən billə kəydürünglər** — kurbanlıqlarnı hemirturuq salışan nərsilər bilən billə sunuxka kət'iy bolmayıttı («Law.» 2:11). **«Silər «halis kurbanlıqlar»ınglarnı jakarlap mahtinip yürünglər; qünki bundak əkilixkə amraksilər, i Israillar!»** — 4- həm 5-ayəttə eytilən kurbanlıqlar həmdə hər kixinin kirimidin «ondin biri»ni hər üç yilda Hudaqı atap beqixixi, əslidə Musa pəyoqəmbərgə qüxtürulgən ənəndə bektilgənəndi. Birak Israillar hazır bularnı əz butlirioq atap beqixlawatidu. Əsli hemirturuq selip əkilinoqan ax hədiyələrni kurbanlıqlar oq əkoxup sunux mən'i əkilinoqanıdi. Bu səzlərgə əkariqanda ular muxu paaliyətlərdə əzlirini heli «təkəwadar» kərsətməkqı bolup, «ihtiyariy kurbanlık»larnı kəp əkilinoqan ohxaydu. ■ **4:5 Law. 2:1, 15; 7:13 □ 4:6 «Mən həmmə xəhərliringlarda «qixning pakizlikı»ni qüxtürdüm»** — demək ularda yegündək nərsə yok.

Lekin қанмиди;

Birak silər yenimoqa yənilə կaytmidinglar, — dəydu Pərwərdigar;

9 Mən silərni judun həm һal apiti bilən urdum;
«Qajilioquqi kurt»lar nuroqunliqan beqinqular,
üzümzarliringlar, ənjür dərəhliringlar həm
zəytün dərəhliringlarnı yəp kətti;

Birak silər yenimoqa yənilə կaytmidinglar, —
dəydu Pərwərdigar; □ ■

10 Mən aranglaroqa Misiroqa qüxürülgən
apətlərdək apətni əwəttim;

Yigitliringlarnı kılıq bilən əltürgüzdum,
Atliringlarnı olja boluxka կoyuwəttim;

Mən karargahınglardın *jəsətlərning*
sesikqılıkını purutuwəttim,

Uni dimiqinglaroqimu kirgüzdum,

Birak silər yenimoqa yənilə կaytmidinglar, —
dəydu Pərwərdigar; □

11 Mən aranglardın bəzilərni Huda Sodom wə
Gomorra xəhərlirini ərübətkinidək ərübəttim,
Xuning bilən silər ottin tartiwelinəqan bir quqla
otundək bolup կaldinglar;

Birak yenimoqa yənilə կaytmidinglar, — dəydu

□ **4:9 «Mən silərni judun həm һal apiti bilən urdum»** —
«hal apiti» ziraətlərning birhil kesili. ■ **4:9** Қан. 28:22; Yo. 1:4

□ **4:10 «Mən aranglaroqa Misiroqa qüxürülgən apətlərdək
apətni əwəttim»** — baxka birhil tərjimisi «Mən (əsl) Misiroqa
qüxürgən waba kesilini əwəttim» (demək, Musa pəyoqəmbər
dəwridə Misiroqa qüxkən wabalarnı bexinglaroqimu qütürdum)
«atlıringlarnı olja boluxka կoyuwəttim» — baxka birhil
tərjimisi «Ularnı (demək, yigitliringlarnı) silər buliwaləqan atlar
bilən billə əltürgüzdum».

Pərwərdigar; □ ■

12 Xunga Mən sanga xundak қılıxim kerək dəwatiimən, i Israel;
 Mən buni sanga қılıdiqanlığım tüpəylidin,
 Hudaying bilən kərüxükə təyyarlan, i Israel! □
13 Qünki mana, taoqlarnı Xəkilləndürgüqi,
 Xamalni Yaratkuqi,
 Insanoqa əzlirining oy-pikrining nemə ikənlikini
 Ayan Kiloquqi,
 Tang səhərni қarangoqulukka Aylanduroquqi,
 Yer yüzidiki yukarı jaylarning üstidə dəssəp
 yürgüqi dəl Xudur,
 Pərwərdigar, samawi қoxunlarning Sərdari
 bolğan Huda Uning namidur! □ ■

□ **4:11 «Mən aranglardın bəzilərni Huda Sodom wə Gomorra xəhərlirini ərübətkinidək ərübəttim»** — «Mən ... bəzilərni **Huda** ... ərübətkinidək ərübəttim» — bu yerdə sez kiliwatkan kim? Bizningqə muxu bexarətni Məsih, Əzi bərgən bolsa kerək. ■ **4:11** Yar. 19:24 □ **4:12 «Hudaying bilən kərüxükə təyyarlan!»** — gərqə bəlkim wakıt-pəyti xunqə keqikkini bilən, Huda yənilə ular bilən kərüxükə təyyar turidu, yənilə (bu həqiqətən adəmni həyran қalduridu) ularoqa mehər-xəpkət kərsitixkə təyyar turidu, degənlik bolsa kerək, dəp қaraymız (Təwratta adəttə: «Huda bilən kərüxük» degən mənidə). Bırak bəzi alımlar bu jümlini Hudanıng pat arida qüxüridioqan jazasını kərsitudu, dəp қaraydu. □ **4:13 «Insanoqa əzlirining oy-pikrining nemə ikənlikini ayan kiloquqi»** — ibraniy tilida «Insanoqa uning oy-pikrining nemə ikənlikini...» deyilidu. Xunga baxça birhil terjimisi: «Insanoqa əzinining (Hudanıng) oy-pikrining nemə ikənlikini...». Bırak biz «uning oy-pikri» degənlik Hudanıng oy-pikirlirini əməs, bəlkı adəmlərningkini kərsitudu, dəp қaraymız. **«Tang səhərni қarangoqulukka aylanduroquqi»** — yaki «Kərangoquluknı tang səhər kiloquqi». ■ **4:13** Nah. 1:3

5*Üq tawapgah tooqruluk*

¹ I Israil jəməti, bu səzni,

Yəni Mən sən tooqruluk okuydiqan bir mərsiyəni anglap köy: —

² «Pak kız Israil yıkıldı;

U կaytidin ornidin turmaydu;

U əz tuprikiqə taxlanıqan,

Uni turoquzup yelígüqi yoktur».

³ Qünki Rəb Pərwərdigar mundak dəydu: —

Israilning ming ləxkər qıkkən bir xəhərinining yüz ləxkirila tirik қalidu;

Yüz ləxkər qıkkən bir xəhərinining Israil jəməti üçün on ləxkirila tirik қalidu;

⁴ Qünki Pərwərdigar Israil jəmətigə mundak dəydu: —

Meni izdənglar, həyatka erixisilər;

⁵ Bəyt-Əlni izdimənglar,

Gilgalıqimu barmanglar,

Bəər-Xebaqla səpər kilmanglar;

Qünki Gilgal əsirgə elinip sürgün қilinmay қalmaydu,

Bəyt-Əl yokka qıkıdu. □ ■

6 Pərwərdigarni izdənglar, həyatka erixisilər;
Bolmisa U Yusüp jəməti iqidə ot kəbi partlap, uni
yəp ketidu,
Həm Bəyt-Əldə otni əqürgüdək adəm tepil-
maydu.

7 I adalətni əməngə aylanduroquqi,
Həkkaniylikni yərgə taxlioquqilar, □

8 Silər Orion yultuz türkümi wə Kəlb yultuz
topini Yaratkuqi,
Əlüm kələnggisini tang nuriqa Aylanduroquqi,
Kündüzni қarangoquluk bilən keqigə Aylan-
duroquqi,
Dengizdiki sularni qakirip, ularni yər yüzigə
Kuyouqını izdənglar;
Pərwərdigar Uning namidur. ■
9 U baturlar üstigə tuyuksız əhalakətni partlitidu,
Istihkam üstigə əhalakət qüxüridu.

□ **5:5 «Bəyt-Əlni izdimənglar, Gilgalıqimu barmanglar, Bəər-Xebaşa səpər kilmanglar»** — Bəyt-Əl, Gilgal həm Bəər-Xeba Israillar üçün üq tawabgahıqə aylanoqanidi. Bu üq jayqa berip ərbədlik kılıx қatarlıqlar «tawap kılıx» tək «sawablık ix» dəp əraloqan. Bu üq jay İbrahim, İshak, Yakub, Yəxua қatarlıq pəyoqəmbərlərning tarixi bilən ziq munasiwətlik bolqan jaylardur. Təwratta, bundaq «tawab kılıx» ixlirining həmmisi horapılılık dəp ərənilidu. Amos bu yerdə söz oynu kıldı, «Gilgal əsirgə qüxitu» dəydi. Bu ibraniy tilida «Gilgal galah-galah» degən bilən ipadilinidu. «Bəyt-Əl yokka qıkıdu» degənning «Bəyt-Əl «yok» (yokka barawər bolqan) bir butqa ohxap əkalidu» degən iqki mənisi bar. ■ **5:5** Am. 4:4 □ **5:7 «I adalətni əməngə aylanduroquqi»** — «əmən» degən aqqik bir əsümlük bolqaqka, muxu yerdə adəmlərgə kəyqoş-həsrətni epkelidioğan adalətsizlikni bildüridi. ■ **5:8** Ayup 9:9; 38:31; Am. 9:6

10 Xu *Israillar* xəhər dərwazisida tənbih beridioqanlaroqa əq,
Durus səzləydiqanlardin yirginidu.□

11 Əmdi silər namratlarni ezip,
Ulardin buğday «hədiyə»lərni aldinglar!
Oyulqan taxlardin əylərni saldinglar,
Bırak ularda turmaysılər;

Silər güzəl üzümzarlarni bərpa kılqansılər,
Bırak ularning xarabını iqəlməysilər.■

12 Qünki silərning asiylikliringlarning қanqılık keplükini,
Silərning gunahınglarning қanqılık zor ikenlikini obdan bilimən;
Ular həkkənəyi adəmni ezidu,
Ular para yəydu,
Xəhər dərwazisida miskinlərning həkkini kayriwalidu.
13 Xunga bundak dəwrədə «pəmlik adəm» süküt kılıdu;
Qünki u rəzil bir dəwrdur.□

14 Həyat yaxax üçün yamanlıknı əməs,

□ **5:10 «Xu Israillar xəhər dərwazisida tənbih beridioqanlaroqa əq,...»** — «xəhər dərwazisi» xəhərdiki akşakallar olturniqan, ərz-dəwalarni anglayiqan, sorak kılıdiqan jay. □ **5:11 «Əmdi silər namratlarni ezip,...»** — ibraniy tilida «Əmdi silər namratlarnı dəssəp,...». Baxqa birhil tərjimisi «Namratlardin eojir ijarə həkki elip,...». ■ **5:11 Zəf. 1:13 □ 5:13 ««pəmlik adəm» süküt kılıdu»** — muxu «pəmlik adəm» bəlkim «ez bihətərliki yaki mənpəətinini kezləp yüridiqan adəm» degən mənidə. Yukarıkı 10-, 12-ayətni körüng. Buningçə qarioqanda, Amos pəyəqəmbərning «epi yok» ohxaydu, qünki u op'oquq halda rəzil həkümdarlaroqa, baylaroqa tənbih bərməktə.

mehribanlıq-yahxılıqni izdənglar;
 Xundak bolğanda silər degininglardək,
 Samawi қoxunlarning Sərdari bolğan
 Pərwərdigar həkikətən silər bilən billə bolidu.
15 Yamanlıqtın nəprətlininglar, mehribanlıq-
 yahxılıqni səyünglər,
 Xəhər dərwazisida adalətni ornitinglar;
 Xundak қılqanda Pərwərdigar, samawi
 қoxunlarning Sərdari bolğan Huda bəlkim
 Yüsüpning қaldisiqa xapaət kərsitər.□ ■
16 Xunga Pərwərdigar, samawi қoxunlarning
 Sərdari bolğan Huda Rəb mundak dəydu: —
 «Barlıq kəng rəstə-bazarlarda ah-zarlar anglin-
 idu;
 Ular həmmə koqılarda «Way... way!...» dəp
 awazını kətüridu;
 Ular dehənlarnimu matəm tutuxka,
 Ah-zarlar kətürgüqi «ustilar»ni yioqlaxka
 qakiridu.
17 Həm barlıq üzümzarlardimu ah-zarlar
 kətürəlidu;
 Qünki Mən Əzüm aranglardin ətüp ketimən» —
 dəydu Pərwərdigar.□

□ 5:15 «...Huda bəlkim Yüsüpning қaldisiqa xapaət kərsitər» — «Yüsüpning қaldisi» ximaliy padixahlıq bolğan «Israil»din қaldurulmuşlarnı kərsitidu. Yüsüptin tərüləgən Əfraim wə Manassəhdin Israil işidiki əng qong kəbililər qıkkən.
■ 5:15 Zəb. 34:14-15; 97:10; Rim. 12:9 **□ 5:17 «Mən Əzüm aranglardin ətüp ketimən»** — «Mis.» 12:12də, Pərwərdigarning Israiloqa «Mən Misirni kezip etimən» dəp Misirliklərə əlüm jazasını yürgütgənlikigə ohxax, U hazır **Əz həlkə** arisidin «ətüp ketip», Əz jazasını elip baridu.

Pərwərdigarning küni

18 Pərwərdigarning künigə təkəzzar bolqan silərgə way!

Pərwərdigarning küni silərgə կandak akıwətlərni kəltürər?

U yorukluk əməs, bəlki қarangoçuluq elip kelidu. □ ■

19 U küni birsi xirdin қeqip, eyikka uqrap, Andin əyigə kirip, koli bilən taməla yeləngəndə, Yilan uni qakqandək bir ix bolidu!

20 Pərwərdigarning küni yorukluk əməs, bəlki қarangoçuluqla elip kelidu əməsmu?

Uningda pəkət қarangoçuluqla bolup, yorukluk ھeq bolmaydiou?!

Bihudə həyt-bayramlar

21 Həytliringlarqa nəprətlinimən, ulardin bizarre boldum,

Ibadət sorunliringlarning purikini purioqum yok. ■

22 Qünki silər Manga «kəydürmə қurbanlıq»lar həm «ax hədiyə»liringlarni sunup atisanglarmu, Mən ularni қobul kilmaymən;

□ 5:18 «Pərwərdigarning künigə təkəzzar bolqan silərgə way!» — Amos dəwridikilər Təwrattiki «Obadiya» həm «Yoel» pəyələmbərlərning yazmılıridin «Pərwərdigarning küni»ni hata qüxinip, bəlkim «Huda həmmə «kapir ejnəbiy» əllərni қattık uridu, «Hudanıg həlkı bolqan bizlər» kətürülimiz» degən irkqi, bimənə kəz-қaraxta bolqanidi. Amos bu kün bolsa, gunahıtin towa kılminoqan hərbir adəmgə jaza elip kelidu, dəydu.

■ 5:18 Yər. 30:7; Yo. 2:2; Zəf. 1:15 ■ **5:21** Yəx. 1:11; Yər. 6:20

Silərning bordak malliringlar bilən қılɔqan «inaklıq қurbanlıkliringlar»qa қarimaymən.

23 Məndin munajatliringlarning sadalirini epket-
inglar,

Qiltarliringlarning küylirini anglimaymən;

24 Buning ornida adalət huddi xarkiratmidək,
Həkkənaliylik əbədiy akıdiqan ekimdək
dolkunlisun!

25 Silər qəl-bayawandiki kırıq yilda қılɔqan
қurbanlık-hədiyilərni Manga elip kəldinglarmu,
i Israel jəməti?! □ ■

26 Bərhək, silər «Sukkot» degən padixahınglar,
həm «Kıun» degən butliringlarnı, yəni «Yultuz
ilahi»nglarnı kətürüp mangdinglar! □

27 Əmdi Mən silərni əsir kılıp, Dəməxktin yi-
raqlarqa sürgün kildurimən,
— dəydu «Samawi қoxunlarning Sərdarı
bołqan Huda» degən nam bilən ataloğan
Pərwərdigar.

□ **5:25 «Silər qəl-bayawandiki kırıq yilda қılɔqan
қurbanlık-hədiyilərni manga elip kəldinglarmu, i
Israel jəməti?!»** — Musa pəyoqəmbərning yetəkqılıkida
qəl-bayawanda bołqan dəwrdə, Israillar qəl-bayawanda
қurbanlıqlarnı kılıp kəlgən bolsimu, lekin bu ayəttin xuni
biləzymizki, ular bu қurbanlıqlarnı **Huda üqün** atıqan əməs
(«Manga elip kəldinglarmu?»); bu ixlar pəkətla bir «diniy
paaliyat» yusunida elip beriloğan, halas. ■ 5:25 Ros. 7:42

□ **5:26 «Bərhək, silər ... «Yultuz ilahi»nglarnı kətürüp
mangdinglar!»** — pütkül ayətning tərjimiliri kəp hil. Birak
asasiy mənisi ohxax, Israel Musa pəyoqəmbər dəwridin tartip
kənglidiki butpərəslikni həq taxlimioğan. Ayəttə eytiloğan butlar
asasən Mesopotamiya, yəni Babil rayonidiki butlardur. Xunga
Hudanıg ularqa beridioğan jazası (27-ayət) ularnı Babilə əsir
kildurup, xu yergə sürgün kilduruxtin ibarət bolidu.

6

Israelning һаким-һөкүмдәрліриңа way!

1 I Zionda hatirjəm olturoqanlar həm Samariyə teoqioqa tayinip aman-esən yaxioqanlar!

I əllərning kattisining ərbablıri!

Israel jəməti silərni izdəp kelidu —

— Silərning һalinglarоqa way!■

2 *Silər həlkə: — «Kalnəh xəhirigə berip körüngler;*

Xu yərdin «büyük Hamat» xəhirigə beringlar, Andin Filistiylerning xəhiri Gatka qüxtüp bekinqlar;

Bular silərning ikki padixahlıkinglardın əwzəlmu?

Ularning qegrisi silərningkidin kəngmu?» — *dəp mahtinip səzləysilər.*□

3 I yaman künni keqiktürməkqi bolqanlar!

■ **6:1** Mis. 19:5; Yər. 2:3 □ **6:2 «bular silərning ikki padixahlıkinglardın əwzəlmu?»** — «ikki padixahlılik» — birinqisi ximaliy padixahlık — Israel, paytəhti Samariyə; ikkinqisi jənubiy padixalıq — Yəhuda, paytəhti Yerusalem. «Siler həlkə:... mahtinip səzləysilər» degən sezlər əslidiki tekistta yok. Bu ayəttə aydinglaqturuxka tegixlik bir məsilə bar: — ayəttiki sezlərni Amos eytənmu yaki Samariyədiki əmirlər Samariyəning bihətərlikli toqrluluk mahtinip eytənmu? Bizningqə Samariyədiki əmirlər eytən boluxi kerək; qünki əgər pəyələmbər agahlandurux tərizidə sorioqan bolsa, soalning əksiqə sorioqan bolatti, — Yəni «Bu xəhərlər silərning ikki padixahlıkinglardın ajizmu?» dəp sorioqan bolatti. Xunga bu sezlərni koxtuq. Bu üç xəhərning həmmisi düxmənning hujumiqə duq kelip, andin qulioqan bolsa kerək — birak həziroqıqə bu ixlar toqrluluk tarixiy hatırılər yok.

Silər jəbir-zulumning həkümranlıqını ornitip, uni əzünglaroqa yekin kilmakqi bolisilər, ■

4 Pil qixida nəkixləngən kariwatlar üstidə yatisilər,

Diwanliringlar üstidə kerilip yatisilər,

Pada topidin pahlanlarnı,

Kala qotanlıridin mozayni tallap yəysilər,

5 Qiltar ahəngioqa təngkəx kılıp eytisilər,

Dawuttək əzünglaroqa sazlarnı ijad kılısilər, ■

6 Xarabni qiniləp-qiniləp iqisilər,

Əzünglaroqa sərhil maylık ətirlərni sürisilər,

— Birak kənglüngər Yüsüp jəmətining ziyan-zəhmiti üçün həq azablanmaydu! ■

7 Xunga ular tunji əsirgə qüvkənlər arisida əsirgə elinidü;

Kerilip yatkanlarning əyx-ixriti ahirlixidu. □ ■

8 Rəb Pərwərdigar Əz hayatı bilən kəsəm kılqanki,

— dəydu Pərwərdigar, samawi қoxunlarning Sərdarı bolğan Huda,

— Mən Yakupning oqururidin bizarre boldum,

Uning orda-istihkamlıridin nəprətlinimən;

Mən bu xəhərni, xundakla uningdiki həmmmini düxməngə təngla ətküzüp berimən;

9 Wə əməlgə axuruliduki,

■ **6:3** Əz. 12:27; Am. 5:18 ■ **6:5** Yəx. 5:12 ■ **6:6** Yəx.

5:11,12 □ **6:7** «Xunga ular tunji əsirgə qüvkənlər arisida əsirgə elinidü; kerilip yatkanlarning əyx-ixriti ahirlixidu»

— tarixiy məlumatlardın қarioğanda, Asuriyə imperiyəsi məlum bir yurtka tajawuz kılqanda, awwal xu yurttiki mətiwərlərni əsir kılıp epketix aditi bar idi. ■ **6:7** Yəx. 5:13

Bir өydә on adəm bolup қalsa, bu onəylənmü əlidu.□

10 Əgər məlum bir əlgüqining tuɔłkini, yəni əlgüqining jəsitini kəydürükə məs'ul kixi ustihanlarnı kətürüp əydin qik̄iwetip, əy iqidiki yənə birsidin:

— «Kexingda yənə birsi barmu?» dəp sorisa, u «Yok» dəydu,

Andin *tuɔłkini* yənə: «Süküt! Pərwərdigarning namini tiloqa eliximizoqa bolmaydu!» — dəydu.□

11 Səwəbi, Pərwərdigar buyruq qüxüridu,

Wə qong əyni parə-parə kiliwetidu,

□ **6:9 «Bir өydə on adəm bolup қalsa, bu onəylənmü əlidu»** — 5:3ni kərung. □ **6:10 «məlum bir əlgüqining tuɔłkini...»** — ibraniy tilida «məlum bir əlgüqining taqisi...». «... Jəsitini kəydürükə məs'ul kixi ustihanlarnı kətürüp əydin qik̄iwetip, əy iqidiki yənə birsidin: — «kexingda yənə birsi barmu?» dəp sorisa, u «yok» dəydu, andin *tuɔłkini* yənə: «süküt! Pərwərdigarning namini tiloqa eliximizoqa bolmaydu!» — dəydu» — Yəhudiylər həlkə adəttə jəsətlərni kemidu, «jəsətni kəydürük»ni eç kəridu. «Jəsitini küydürük» degən ix ularning bexioqa naḥayiti eçir apət qüxicidənlikini kərsitudu; xuning bilən ularning jəsətlərni kümüxkə kət'iy waqtı qik̄maydu, deməkqi. Xunga bu bexarət Samariyəning naḥayiti jiddi, beqarə əhwaloqa qüxicidənlikini kərsitudu. Uning üstigə, jəsət əydə uzunoğaq turoğan — hazır pəkət «ustihanlar»la қalqan. Həyat қalqan kixilər xundaq қorkiduki, ular Pərwərdigarning namini eytixkimu petinalmaydiqan bolup əlidu. Kızılık bir ix xuki, uzundın tartıp, bolupmu Yerusalemning Əysə Məsihning əlümidin keyinkı wəyran əlini xididin keyin, Yəhudiylar «Yaḥwəh» (Pərwərdigar) degən isimni ixlitixkə petinalmaydu.

Kiçik əynimu qak-qekidin yerip qekiwetidu. □
12 Atlar tax üstidə qapalamdu?
 Adəmlər axu yərni kalilar bilən aqduralalamdu?
 Birak silər adalətni et süyigə,
 Həkkaniylikning mewisini əməngə
 aylanduroqansilər — □ ■
13 — Yoğ bir nərsidin xadlinip kətkənsilər,
 «Əz küqimizgə tayinip կudrətkə igə bolqanmiz»
 — degənsilər. □ **14** Qünki mana, i Israil jəməti,
 — dəydu Pərwərdigar, samawi қoxunlarning
 Sərdarı bolqan Huda,
 — Mən silər bilən қarxilixidioqan bir əlni
 turozumən;
 Ular Hamat xəhiringin dawinidin Arabah
 ekimi oqıqə silərni harlaydu. □

7

Amosning dualiri — Hudaning қarari

-
- **6:11** «Pərwərdigar... qong əyni parə-parə kiliwetidu, kiçik əynimu qak-qekidin yerip qekiwetidu» — hakim-həkümədlərlarning, əməldarlarning gunahları haman baxkılarnı əz gunahlıriqə qetildurup koyidu; xu wəjidin «kiçik əylər»mu jazaqə uqrəp ketidu. □ **6:12** «...adalətni et süyigə, həkkaniylikni əməngə aylanduroqansilər» — muxu ibarining mənisi 5-bab, 7-ayətning mənisigə ohxaxtur.
 ■ **6:12** Am. 5:7 □ **6:13** «Yoğ bir nərsə» — bizningqə, xübhisizki, ularning butlirini kərsitudu. Pütkül ayətning baxka birhil tərjimisi: ««Lo-dəbar xəhiringini elip xadlanqaniduk, Karnaim xəhiringimə əz küqimizgə tayinip aldukkə?» — degənsilər». □ **6:14** «Mən silər bilən қarxilixidioqan bir əlni turozumən» — «bir əl» Asuriyə imperiyəsini kərsitudu.

1 Rəb Pərwərdigar manga kərsəttiki — Keyinkı ot-qəp bax tartqan waktida, mana U qekətkilərni yasidi (bu padixah əzигə ot-qəp oroqandin keyinkı, ikkinqi ķetimlik ot-qəp əskən wakıt idi) □ **2** həm xundak boldiki, qekətkilər zemindiki ot-qəpni қaldurmay yəwətkəndin keyin, mən: —

«I Rəb Pərwərdigar, ətünüp կalay, kəqürgəysən! Yakup կandakmu qidiyalaydu? U kiqik tursa!» — dedim.

3 Pərwərdigar əmdi undak կilixtin yandi: «Əmdi undak bolmaydu» — dedi Pərwərdigar.

4 Rəb Pərwərdigar manga kərsətti — Mana, Rəb Pərwərdigar *həlkı* bilən kürəx կilixka otni qakırdı;

Ot hətta qongkur dengiznimu կurutti,
Miras bolоqan zeminnimu yəp kətti;

5 Əmdi mən: —
«I Rəb Pərwərdigar, ətünüp կalay, tohtıqaysən!
Yakup կandakmu qidiyalaydu? U kiqik tursa!» — dedim.

6 Pərwərdigar xundak կilixtin yandi: «Əmdi undak bolmaydu» — dedi Rəb Pərwərdigar.

7 Əmdi U manga *mundak bir ixni* kərsətti — Wə mana, Rəb tik əlqigüq yip bilən կopurulоqan tam tüwidə,

□ **7:1** «Rəb Pərwərdigar manga kərsəttiki — keyinkı ot-qəp bax tartqan waktida, mana u qekətkilərni yasidi...» — bu ixni (xundaqla -4-, 7- və 8:1-ayəttiki ixlarnimu) Amos bexarətlik qayibənə kərünüxtə kərgən bolsa kerək. Qünki 3-, 6-ayəttə Pərwərdigar «bundak ixtin» yanidu.

Қолда тик өлкүгүңүң үпні тутқиниңе тұратты; ⁸ wə
Пәрвәрдигар мәндин: —

«Amos, nemini kərdung?» dəp soridi.

Mən: «Tik əlqigüq yipni» — dedim.

Rəb: «Mən yənə Əz həlkim Israil otturisiqatik əlqigüq yipni tikləymən; Mən yənə ularnı jazalimay etüp kətməymən;

⁹ Həm Ishəkning «yukiri jayliri» həlak bolidu, Israilning tawapgahlıri wəyran kılınidu; Yəroboam jəmətigə kiliq bilən hujum kılıxka ornumdin turimən» — dedi. □

*Amosning butpərəslərning tawapgahı bolup
kalıqan Bəyt-Əlning kahini, yəni «ximaliy
padixahlıq» Israilning «bax kahini» Amaziya
bilən bolıqan kürixi*

¹⁰ Xuning bilən Bəyt-Əldiki kahin Amaziya Israil padixahı Yəroboaməqə həwər yollap: —

«Amos Israil jəməti arisida turupmu siligə suyikəst kıldı; zemin uning қılqan barlıq gəplirini kətürəlməydu. ¹¹ Qünki Amos: — «Yəroboam kiliqta əlidü, Israil əsirgə elinip eż zeminidin sürgün bolmay կalmaydu!» —

- 7:9 «İshakning «yukarı jayliri» һalak bolidu» — «yükarı jaylar» taq qoққılırı қatarlıq jaylarda Hudaqa kurbanlıq kılıx əslidə Musa pəyoqəmbərgə qüxürülgən қanunda mən'i kılınoqanıdi. Xundaktımu, Israil həm Yəhudadikilər heli burunla taq qoққılırı üstidə Pərvərdigarə qurbanlıq kılıp ibadət kılıxka baxlıoqanıdi. Keyin ular muxu «yukarı jaylar»da butka qokunuxka baxlıdi.

dəydu» — dedi.□

12 Andin Amaziya Amoska: — Həy aldin kərgüqi! Bəs, yokal, Yəhūda zeminiqa қaq, axu yerdə bexarət berip, xu yerdə nan tepip yə!

13 Birak Bəyt-Əldə yənə bexarət bərmə; qünki u padixahning tawapgahı, xahlıq əydur, — dedi.□

14 Amos Amaziyaqa jawab berip mundaq dedi:

«Mən əslə pəyələmbər əməs idim, yaki pəyələmbərning oqlimu əməsmən; bəlki mən bir qarwiqi, xundakla erən dərəhlirininq mewisini tərgüqi idim. **15** Birak pada bekıwatkan qeoqimda Pərwərdigar meni Əz ilkigə aldi wə manga: «Baroqin, həlkim Israilqa bexarət bər» — dedi. **16** Əmdi, i Amaziya, Pərwərdigarning səzигə կulaq sal! Sən manga: «Israilni əyibləydiqan bexarətlərni bərmə, Ishak jəmətini əyibləydiqan səzlərni eytma», deding.■ **17** Xunga Pərwərdigar mundaq dəydu:

«Sening ayaling xəhərdə pağıxə bolidu, oqlukızlıring kılıq bilən kırılıdu wə zemining əlqəx tanisi tartılıxi bilən parqilinidu; sən napak bir zemində əlisən; wə Israıl əsirgə elinip əz zemindin sürgün bolmay կalmaydu».

-
- **7:11 «Qünki Amos: — «Yəroboam kılıqta əlidü, Israil əsirgə elinip əz zeminidin sürgün bolmay կalmaydu!» — dəydu»** — əməliyəttə Amos: — «Pərwərdigar Yəroboamning jəmətigə kılıq bilən hujum kılıdu» — degənidə (9-ayət).
 - **7:13 «Bəyt-Əldə yənə bexarət bərmə; qünki u padixahning tawapgahı»** — «padixahning tawapgahı» ibraniy tilida «padixahning «mukəddəs jay»i» deyilidu. ■ **7:16 Əz. 21:7**

8

Kelidiojan jazalar

¹ Rəb Pərwərdigar manga mundak bir ixni kərsətti; mana, bir sewət yazlıq mewə. □ ² Andin U məndin: Amos, nemini kərdung? — dəp soridi.

Mən: «Bir sewət yazlıq mewini» — dedim.

Pərwərdigar manga: Əmdi həlkim Israiloqa zawal yətti; Mən yənə ularni jazalimay ətüp kətməymən, — dedi. □

³ — Xu küni ordidiki qızlarning nahxiliri kiyaqiyalaroqa aylinidu, — dəydu Rəb Pərwərdigar; — Jəsətlər kəp bolidu; ular jay-jaylarda sirtka taxlinidu. Süküt! □

⁴ Buni anglanglar, həy miskinlərni əzgütqilər, Zemindiki ajiz məminlərni yokatmakçı bolqanlar — □

⁵ «Axlıkımızni satmaqçı iduk, yengi ay қaşanmu ahirlıxar, Buğday yaymısını aqattuk, xabat küni қaşan tūğər?» — dəydioşanlar,

□ **8:1 «Rəb Pərwərdigar manga mundak bir ixni kərsətti; mana, bir sewət yazlıq mewə»** — bu ixni (həm 7-bab, 4-, 7-ayəttiki ixlarnimu) Amos bexarətlik oqayıbanə kərünüxtə kərgən boluxi mumkin. □ **8:2 «Mən: «bir sewət yazlıq mewini» — dedim. Pərwərdigar manga: Əmdi həlkim Israiloqa zawal yətti... — dedi»** — ibranıylı tilida «yazlıq mewə» bilən «zawal» degən sezlər bir-birigə ohxap ketidu. □ **8:3 «Jəsətlər kəp bolidu; ular jay-jaylarda sirtka taxlinidu. Süküt!»** — demək, xu qaođa matəm tutkanda, awaz qikirixka bolmayıdu. □ **8:4 «Həy miskinlərni əzgütqilər...»** — baxşa birhil tərjimisi «Həy, miskinlərni yutuwaloquqları...».

— Xundakla «əfah»ni kiqik kılıp, «xəkəl»ni qong elip,

Aldamqılık üçün tarazini yaloğan kiloğanlar! □ ■

6 — Namratlarnı kümüxkə,

Miskin adəmni bir jüp qoruklaşa setiwalmakçı boloğanlar,

Buğdayını süpüründisi bilən կoxup satmakçı boloğanlar! ■

7 Pərwərdigar Yakupning oqururi bilən xundak kəsəm kıldiki,

— Bərəkət, Mən hərgiz ularning kiloğanlıridin həqbirini untumaymən! □

□ **8:5 «Axlikimizni satmakçı idük, yengi ay կազանմա hərliçar, buğday yaymisini aqattuk, xabat künü կազան түгər?»** — «yengi ay» künidə həm «xabat künü» (xənbə künü)də Musa pəyoqəmbərgə qüxürülgən կanun boyiqə dəm elix kerək idi. Əmdi bu kixilər aqkezəlüktin dəm elixkımı narazi idi. Xundak bolupla կalmay, ular buğdayını əlqəydiqan kürini kiqik, tenggilərni jinglaydiqan taraza texini qong kılıp həkələri aldaydu (keyinkı izahatni kərəng). **««əfah»ni kiqik kılıp, «xəkəl»ni qong elip,...»** — «əfah» həjim birliki, «xəkəl» pulning yaki eçirlikning birliki idi. Bir «əfah» (yaki «küre») 40 litrqə, bir «xəkəl» («miskal») 14 gram kelidi. Bu toluk ayet sodigərlərning addiy pukralarnı əlqəm birlilikliridin paydilinip, կakati-sokti kiliwatkanlığını kərsitudu. ■ **8:5** Həx. 12:8 ■ **8:6** Am. 2:6 □ **8:7 «Pərwərdigar Yakupning oqururi bilən xundak kəsəm kıldiki,...»** — bəzi alimlər: «Yakupning oqururi bilən» degənni «Yakupning pəhri bilən», demək «Yakupning pəhri boloğan Huda bilən» dəp qüxinidu. Bırak 6-bab, 8-ayət boyiqə Huda «Yakupning oqururi» yaki «Yakupning pəhri»gə əq idi. Adəttə kəsəm iqixtə kəsəm kiloquqlar nahayiti mukim, əzgərməs bir nərsə bilən kəsəm iqidu; Hudanıng «Yakupning oqururi bilən» kəsəm iqixi bolsa intayın kinayilik gəp, «Yakupning oqururi»ning həq əzgərməs, nahayiti jahıl ikənlikini puritidu.

■ **8:6** Am. 2:6 □ **8:7 «Pərwərdigar Yakupning oqururi bilən xundak kəsəm kıldiki,...»** — bəzi alimlər: «Yakupning oqururi bilən» degənni «Yakupning pəhri bilən», demək «Yakupning pəhri boloğan Huda bilən» dəp qüxinidu. Bırak 6-bab, 8-ayət boyiqə Huda «Yakupning oqururi» yaki «Yakupning pəhri»gə əq idi. Adəttə kəsəm iqixtə kəsəm kiloquqlar nahayiti mukim, əzgərməs bir nərsə bilən kəsəm iqidu; Hudanıng «Yakupning oqururi bilən» kəsəm iqixi bolsa intayın kinayilik gəp, «Yakupning oqururi»ning həq əzgərməs, nahayiti jahıl ikənlikini puritidu.

8 Zemin bu ixlardin təwrinip kətməmdu?
 Wə uningda turuwatqanlarning həmmisi
 matəm tutmamdu?
 U Nil dəryasidək ərləp ketidu,
 U Misir dəryasidək ərkəxləp, andin qəküp
 ketidu.□
9 Xu kün xundak əməlgə axuruliduki, — dəydu
 Rəb Pərwərdigar,
 — Kuyaxni qüxtə patkuzimən,
 Zeminni xu oquq kündə қarangoqlaxturimən.
10 Heytliringlarnı musibətkə,
 Həmmə nahxiliringlarnı ah-zarlaroqa aylanduri-
 wetimən;
 Həmmə adəmning qatriki üstini bəz rəht bilən
 oriəquzimən,
 Hərbir adəmning bexida takırılıq pəyda ķilimən;
 Bu matəmni yəkkə-yeganə bir oǒqulning ma-
 timidək,
 Heytning ahirini dərd-ələmlik bir kün
 ķiliwetimən.□

-
- **8:8 «Zemin bu ixlardin təwrinip kətməmdu? Wə uningda turuwatqanlarning həmmisi matəm tutmamdu? U Nil dəryasidək ərləp ketidu, u Misir dəryasidək ərkəxləp, andin qəküp ketidu»** — muxu ayəttə Amos yər təwrəx tooqruluk bexarət beridu (1:1ni kərüng). Nil dəryası hər yili tuyuksız ərləp ketip, bir məzgil kəlkün kelip, zeminni besip ketidu. Qanaan (Pələstin) zeminimə əmdi Nil dəryasi oħħax «ərləp ketidu» (yər təwrəx bilən egiz-pəs bolidu).
- **8:10 «Həmmə adəmning qatriki üstini bez rəht bilən oriəquzimən»** — «bez rəht»kə oruniwelix, qaqlarnı qüxüriwetix ķattık matəmni yaki towa ķilixni bildüridu. **«Bu matəmni yəkkə-yeganə bir oǒqulning matimidək... ķiliwetimən»** — bexarəttə elgən «yəkkə-yeganə oǒqul» zadi kimdu? Məzkur soal Israel üçün dəwrdin-dəwrgə baxni ķaturidioqan məsilə.

Sürgün bolup, Hudaning səzidin ayrılix

11 Mana, xundaq kūnlər keliduki, — dəydu Rəb Pərwərdigar,

Zeminoqa kəhətqilikni əwətimən, —

— Nanıja boloqan kəhətqilik əməs, yaki suıqa boloqan qangkaxmu əməs, bəlki Pərwərdigarning səz-kalamini anglaxka boloqan kəhətqilikni əwətimən.

12 Xuning bilən ular dengizdin dengizəq, ximaldin xərkəkə kezip mangidu,

Ular Pərwərdigarning səz-kalamini izdəp uyanbuyan yürüp, uni tapalmaydu.□

13 Xu künü güzəl kızlar həm yigitlərmə ussu-zlukṭın ḥalidin ketidu;

14 Həm Samariyəning gunahının nami bilən kəsəm iqliklər,

Yəni «İlahıngning tirikliki bilən, i Dan», yaki «Bəər-Xebadiki ilahiy tirik yol bilən!» dəp kəsəm iqliklər bolsa —

Ular yıkıldı, ornidin hərgiz կayıtidin tural-

□ **8:12 «kezip mangidu»** — yaki «sərsan bolup mangidu» yaki «ələngxip mangidu». **«Xuning bilən ular dengizdin dengizəq, ximaldin xərkəkə kezip mangidu, ular Pərwərdigarning səz-kalamini ... tapalmaydu»** — birinqidin, «dengizdin dengizəq» degənlik bəlkim «ottura dengiz»din «əlük dengiz»əqə», yəni «qərbtin xərkəkə» dəp bildüridi. Tekisttə «jənubka» tiləqə elinmaydu. Bəlkim bu Israildikilərning hakawurlukını kərsitudu — ular Yəhudadın, yaki Yəhudadın kəlgən pəyəqəmbərdin (məsilən, Amostin) həkikətni izdiməydi. Toluq bexarət bəlkim Yəhudiylarning keyinki dəwrlərdikı, bolupmu հազրի omumiy əhwalini kərsətkən bolsa kerək — ular Injilni, yəni «hux həwər»ni կəbul կilmioqaqka, əzliri tartkan azab-okubətlirigə həq qüxənqə tapalmaydu.

maydu. □ ■

9

Sahtipəzlik üstiga қilinoqan jəng

¹ Mən Rəbning kurbangağning yenida turoqinini kərdum; U mundak dedi: —
— Tüwrüklərning baxlirini urunglar, bosuoqlar silkingiqə urunglar,
Ularnı *ibadəthanidikilərnin* baxliriqa qüxürüp, parə-parə kilinglar!
Mən xu *butpərəslərdin* əng ahirda
kaloqanlırinimu ķılıq bilən əltürimən;
Ulardın ķaqay degənlər ķaqalmayıdu,
Ulardın ķutulay degənlər ķutulup qıqalmayıdu. □

□ **8:14 «Samariyəning gunahining nami bilən կəsəm iqlikonlər»** — «Samariyəning gunahı» ularning butliridin biri bolsa kerək. «**Bəər-xebadiki ilahiy tirik yol bilən!**» — ibraniy tilida «Bəər-Xebadiki yolning tirikliki bilən» deyildidu. «Danning ilahı» həm «Bəər-Xebadiki ilahiy tirik yol» — xu ikki yərning butlirini kərsitudu. «Yol» ibraniy tilida «dərək» degən söz bilən ipadilinidu. Uyoqur tilidiki «tərikə» wə «tərikət» degən sözlər ərəb tili arkılıq muxu sözün kəlgən. ■ **8:14 Am. 5:5 □ 9:1 «Mən Rəbning kurbangağning yenida turoqinini kərdum; U mundak dedi: — Tüwrüklərning baxlirini urunglar, bosuoqlar silkingiqə urunglar, ularnı ibadəthanidikilərnin baxliriqa qüxürüp, parə-parə kilinglar!»** — bu ixlar, xübhisizki, Bəyt-Əldiki (butpərəslik sorunu ķilinoqan, birək «Pərvərdigarning nami» bilən ataloqan) ibadəthanida bolidu. Muxu buyruk kimə berilgənlikli enik deyilmidi; bəlkim pərixtilərgə berilgən boluxi mumkin. Ibadəthanining buzuluxi bəlkim yər təwrəx bilən munasiwətlik (5-ayətni kərüng).

2 Ular təhtisara iqigə texip kirsə, қolum axu yərdin ularnı tartıp qıqırıdu;
Ular asmanoqa yamixip qıksa, Mən xu yərdin ularnı tartıp qüxürimən; □ ■

3 Ular Karməl qokkisiqa məküwalsimu, Mən ularnı izdəp xu yərdin alımən;
Ular dengiz tegidə nəzirimdin yoxurunuwaloqan bolsimu,
Mən yılanni buyruymən, u ularnı qakıdu; □
4 Düxmənligə əsirgə qüxkən bolsimu,
Mən xu yerdə ķılıqni buyruymən, u ularnı eltüridi;
Mən yahxilikni əməs, bəlki yamanlikni yətküzük üçün kezlirimni ularoqa tikimən.
■

5 Samawi қoxunlarning Sərdari boloqan Rəb Pərwərdigar,
Zeminə təgküqi bolsa dəl Uning Əzidur;
U tegixi bilənla, zemin erip ketidu, uningda turuwatqanlarning həmmisi matəm tutidu;
Zemin Nil dəryasidək ərləp ketidu —
Misirning dəryasidək ərkəxləp, andin qəküp ketidu. □
6 Rawaklırini ərxlərgə selip, asman gümbizini yər yüzigə bekitküqi Xudur;

□ **9:2 «təhtisara»** — əlgənlərning rohłılı baridiqan jay. ■ **9:2**
Zəb. 139:8-12 □ **9:3 «Ular dengiz tegidə nəzirimdin yoxurunuwaloqan bolsimu, Mən yılanni buyruymən, u ularnı qakıdu»** — «Yəx.» 27:1ni kərung. ■ **9:4** Yər. 44:11 □ **9:5 «U tegixi bilənla, zemin erip ketidu, uningda turuwatqanlarning həmmisi matəm tutidu; zemin Nil dəryasidək ərləp ketidu...»** — muxu ayəttə yər təwrəx toopluluk yənə bir bexarət berilidu.

Dengizdiki sularni qakirip, ularni yər yüzigə
küyənəqi Udur;

Pərwərdigar Uning namidur.■

7 Silər Manga nisbətən Efiopiya balilirioqa ohxax
əməsmu, i Israil baliliri?

Mən Israilni Misirdin elip qıkaroqan əməsmu?

Filistiyərnini Kret arilidin, Suriyəliklərnini Kir
xəhəridin qıkaroqan əməsmu?□

8 Kərangular, Rəb Pərwərdigarning kəzi
«gunahkar padixahlıq» üstigə qüxti —

Mən yər yüzidin uni yokitimən;

Lekin Mən Yäküp jəmətini toluk
yokitiwətməymən, — dəydu Pərwərdigar.

9 Qünki kərangular, Mən buyruk qüxürimən,
Xuning bilən huddi birsi danni əqəlwirdə
taskiqolandək, Israil jəmətini əllər arisida
taskaymən,

Bırak ulardin əng kiqikimu yərgə qüxüp

■ **9:6** Zəb. 104:3, 13; Am. 5:8 □ **9:7 «Silər Manga nisbətən
Efiopiya balilirioqa ohxax əməsmu, i Israil baliliri? Mən
Israilni Misirdin elip qıkaroqan əməsmu? Filistiyərnini Kret
arilidin, Suriyəliklərnini Kir xəhəridin qıkaroqan əməsmu?»**
— «Kret arili» — ibraniy tilida «Kaftor». Toluk ayətning mənisi:
— Israillar «Huda bizni Misirdin alahidə qıkaroqan» degən oyda
bolup, «Nemini kılıxımızdır kət'iynəzər, biz yənilə Hudanıñ
alahidə həlkə bolımız, heqnemə bizgə təqməydu» degən hata
oyça kelip қalqan bolsa kerək. Huda muxu yərdə, baxka
əllərni («kapir» əllərni) baxka yərlərdirin (yümlidin Misirdin yiraq
jaylardın), elip qıqardım, dəydu. Xunga, məlum bir əl bir
yərdin baxka bir yərgə yetkilip qıqqan bolsimu, bu ix ularning
ķaltışlığını ispatlimaydu. Əlning yurtlirini bekitküqi bolsa pəkət
Huda Əzidur.

kətməydu. □ 10 *Halbuki*, həlkimning barlıq gunahkarları, yəni: «Külpət bizgə hərgiz yekinlaxmaydu, beximizoşa qüxməydu» degüqilər kiliq tegidə əlidü.

Adəmni həyranuğəs kılıdioğan wədə — ahırkı zamanlar

11 Xu künü Mən Dawutning yıkılğan kəpisini yengibaxtin tikləymən,

Uning yeriklirini etimən;

Uni harabiliktin ongxap,

Əyni zamandıki petidək ķurımən. □ ■

12 Xuning bilən ular Edomning қaldısiqə həmdə namim bilən ataloğan barlıq əllərgə igidarqılıq kılıdu, — dəydu buni bejircüqi Pərwərdigar.

13 Mana xundak künlər keliduki, — dəydu Pərwərdigar,

□ 9:9 «Xuning bilən huddi birsi danni oqlwirdə taskıqandək, Israil jəmətini əllər arisida taskaymən, bırak ulardin əng kiqikimu yərgə qüxüp kətməydu» — bu əldə daydanlırı oqlwirdin etüp ketidü, taxlar қalidü. Bu ayətning mənisi, xübhisizki, Huda կimmiti bar bolğan barlıq bu əldə daydanlırını (həkikiy etikadqlarını) yioüp saklaydu (10-ayətni kərung). Süzülüp қaloğanlırı (taxlar) taxliwetildü.

□ 9:11 «Dawutning yıkılıp qüxkən kəpisini yengibaxtin tikləymən» — bu bexarət: (1) Dawut pəyəqəmbərdin bolğan padixahlıq naşayıti ajiz bolup andın tükixidioğanlığını (yıkılıdioğanlığını) kərsitudu (Amos pəyəqəmbərdin 150 yil keyin xundak bolğan); (2) ahırkı zamanlarda Hudanıng Dawutning bir əvladını elip təhtkə olturoquzup, Israilni kaytidin bir padixahlıq kılıdioğanlığını kərsitudu. Bu padixahlıq barlıq қaloğan əllərni baxkuridü (12-ayəttə kərsitudü). Bu əllərning həmmisi Huda oşa ibadət kılıdu, uning nami bilən atılıdu (12-ayət). «Qoxumqə səz»imiznimü kərung. ■ 9:11 Ros. 15:16

— Yər həydigüqi həsul yioqkuqioqa yetixiwalidu, Üzümlərni qəyligüqi uruk qaqqkuqioqa yetixiwalidu;

Taoqlar yengi xarabni temitip,
Barlık dəng-egizliklər erip ketidu. □ ■

14 Wə həlkim Israilni asarəttin kutuldurup, azadlıkka erixtürimən;

Ular harab xəhərlərni կayta կurup, ularda makanlixidu;

Ular üzümzarlarni tikip, ularning xarabini iqidu;

Ular baqlarni bərpa kılıp, mewisini yəydu. □

15 Mən ularni eż zemini üstigə tikimən,

□ **9:13 «Üzümlərni qəyligüqi uruk qaqqkuqioqa yetixiwalidu»** — «üzümlərni qəyligüqi» üzüm xarabi qılkırix üçün üzümlərni kəlqəkkə կoyup dəssəydiqan adəmlər. «**yər həydigüqi həsul yioqkuqioqa yetixiwalidu, üzümlərni qəyligüqi uruk qaqqkuqioqa yetixiwalidu**» — demək, həsulni yioqip boluxka kəp wakıt ketidu. Həsul elix adəttə Mart, Aprel aylırıda baxlinidu. Yər həydəx adəttə Oktəbr, Noyabrda bolidu. Birak həsulni yeqiwelix yər həydəx baxlanıqan wakitliqə tehi tüğiməydu; üzüm qəyləx wakti adəttə Sintəbr eyida bolidu. Lekin ahirkı zamanda üzüm qəyləx uruk qeqiq wakitliqə, yəni Noyabr, Dekabr aylırıqıqə dawamlıxitidu.

«Barlık dəng-egizliklər erip ketidu» — bu ibarə bəlkim süt wə xarab xunqə mol bolidu, mewə xirniliri ekip turidu, taoqlar wə dənglər «erip ketiwaṭkan»dək körünüdu, degən mənidə. Bu ayət «Yo.» 3:18-ayəttin nəkəl kəltürülgən. ■ **9:13 Yo. 3:18** □ **9:14**

«Wə həlkim Israilni asarəttin kutuldurup, azadlıkka erixtürimən; ular harab xəhərlərni կayta կurup,... ular baqlarni bərpa kılıp, mewisini yəydu» — bu uluq wədə 4:9, 5:11, 5:27, 8:2-ayətlərdə hatirləngən jazalarni yüzdəyüz eżgərtidu. Ahir berip Huda Əz həlkini gunahtın kutkuzup, paklanduridu wə xuning bilən U ular arısida pütünləy uluqlinidu.

Amos 9:15

xxxix

Amos 9:15

Ular Mən ularoqa ata kılqan zemindin hərgiz
kayıtidin yuluwetilmaydu — dəydu Pərwərdigar
sening Hudaying.■

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5